

Su tələsinə yığılan daban suyu hərəkətinin yeraltı qaz anbarlarının iş rejiminə təsiri

S.D. Mustafayev, t.e.n.¹,O.A. Əliyeva¹,Ə.S. Əliyev²¹Azərbaycan Dövlət Neft və Sənaye Universiteti,²"Neftin, qazın geoteknoloji problemləri və Kimya" ETİ**Aşar sözlər:** qaz anbarı, su təzyiqi, özlülük əmsali, su tələsi, daban suyu, qaz yığımı.

e-mail: AfeliyaAlieva@gmail.com

Влияние движения подошвенной воды, накопленной в водяной ловушке, на рабочий режим подземного газохранилища

С.Д. Мустафаев, к.т.н.¹, О.А. Алиева¹, А.С. Алиев²¹Азербайджанский государственный университет нефти и промышленности,²НИИ "Геотехнологические проблемы нефти, газа и Химия"**Ключевые слова:** газохранилище, водяное давление, коэффициент вязкости, водяная ловушка, подошвенная вода, газовое накопление.

Во время накопления газа при эксплуатации подземного газохранилища, созданного в водяной ловушке месторождения, в системе вододавления наблюдается поступление водяного потока в хранилище.

Из проведенных расчетов ясно, что по мере увеличения газодобычи в упругом режиме наблюдается уменьшение движения подошвенной воды, т.е. увеличение в 2 раза темпа газодобычи вызывает уменьшение движения подошвенной воды в хранилище в 1.55 раз.

The impact of the movement of bottom water accumulated in the water trap on the regime of underground gas storage

S.D. Mustafayev, Cand in Tech. Sc.¹, O.A. Aliyeva¹, A.S. Aliyev²¹Azerbaijan State Oil and Industry University,²"Geotechnological problems of oil, gas and Chemistry" SRI**Keywords:** gas storage, water pressure, viscosity coefficient, water trap, bottom water, gas accumulation.

During gas accumulation in the operation of underground gas storage created in the water trap of the field, in the system of water-pressure the water flow into the storage is observed.

Conducted calculations make clear that with gas production increase in elastic regime, the decrease of bottom water movement is observed, i.e. the growth of gas production rate in two times leads to the reduction of bottom water movement in the storage for 1.55 times.

Yatağın su tələsində su təzyiq sistemində yanmış Yeraltı qaz anbarlarının (YQA) istismarında və ya uzun müddət işlənmədə olmuş yataqlarda su təzyiq rejimində qaz yığımı zamanı anbara su axını müşahidə edilir. Bu proseslərin təhlili göstərir ki, suyun hərəkəti digər amillərdən əlavə qazın yığılma tempindən də asılıdır, qaz yığımı nə qədər sürətlə aparılsara, yatağın işlənməsində sululuq konturunun hərəkəti də bir o qədər az olar [1–3]. Qazın anbardan çıxarılması qaz istehlakından asılı olaraq cədvəl üzrə aparılır. Oktyabrdan fevral ayına kimi qaz istehlakı yüksək olur, sonradan aşağı düşür. Praktiki olaraq, anbara saxlanılan qaz 4–5 ay ərzində çıxarılır.

Anbardan qaz çıxarılarkən sululuq konturunun hərəkətinin qiymətləndirilməsi üçün əvvəlcə yataq su təzyiq sistemi üzrə su tələsində yaradılan YQA-nın istismarında daban suyunun hərəkəti təyin edək.

Daban suyunun su tələsinə hərəkətinin qaz çıxarılarda hesabi ardıcıl yaxınlaşma üsulu ilə aparılır. Hesablamların aparılması qaydaları cədvəl 1-də verilmişədir. Su sıxlımayan, yataq isə deformasiya olmayan kimi qəbul edilmişdir.

Cədvəl 1-dən görünür ki, anbardan 210 gün ərzində 251 min m³ qazın çıxarılmasından daban suyu aprelin sonuna kimi su tələsinə 0.95 m qalxar. Əgər su tələsindən 240 gün ərzində 300 min m³ qaz çıxarılırsa, bu rəqəm anbar qazının (600 min m³) yarısını təşkil edirə, onda dabandan qalxan suyun səviyyəsi 1.25 m olur.

Bir sıra hallarda hesab edilir ki, qazın çıxarılması tempi daban suyu hərəkətinə təsir etmir. Bu iddianın əsaslı olmadığını təsdiq etmək üçün qa-

Aylar	$t_s - t_i = \Delta t$, gün	$Q, 10^6 \text{ m}^3$	$\Omega_q, 10^6 \text{ m}^3$	$p' = \left(\frac{p_q \Omega_0 - Q p_u}{\Omega_q} \right) \text{ MPa}$	Z, m	$\Delta p = p_q - p' - \gamma_w Z, \text{MPa}$	$q_k = \frac{2\pi k h \Delta p}{\mu_{\text{m}} \ln \frac{R_k}{R_o}} \text{ m}^3/\text{gün}$	$\Delta \Omega = \left(\frac{q_k + q_k}{2} \right) \Delta t, 10^6 \text{ m}^3$	$\Omega_q = \Omega_0 - \Delta \Omega, 10^6 \text{ m}^3$
Oktabr	30-0=30	25.1	6.335	9.26	0.05	0.334	788	0.012	6.338
Noyabr	60-60=30	60.8	6.292	8.71	0.05	0.884	2085	0.044	6.337
Dekabr	90-60=30	107	6.20	8.10	0.15	1.493	3530	0.084	6.209
Yanvar	120-90=30	143	6.09	7.66	0.26	1.932	4550	0.121	6.087
Fevral	150-120=30	190	5.93	7.07	0.43	2.52	5940	0.157	5.930
Mart	180-150=30	227	5.74	6.66	0.65	2.928	6910	0.193	5.737
April	210-180=30	250	5.53	6.50	0.95	3.085	7290	0.213	5.52
May	240-210=30	292	5.28	6.01	1.25	3.5725	8440	0.236	5.284

Qeyd: t_i - qazın ugğun olaraq, son və ilkin yığılma müddətləridir.

zin çıxarılma tempini 2 dəfə artırmaqla hesablama aparaq. İlkin verilənlər öncə olan hesablamadan götürülmüşdür. Nöticələr cədvəl 2-də verilmişdir.

Əgər qazın yığılma tempi iki dəfə artırılsı və anbardan 251 min m^3 qaz çıxarılsa, onda daban suyu 0.45 m qalxar. 286 min m^3 qazı 120 gündə çıxardıqda daban suyunun səviyyəsi 0.6 m, 240 gündə eyni miqdarda qaz çıxarıldıqda isə 1.22 m qalxar.

İndi isə yatağın qazlı hissəsindən qazın çıxarılması ilə əlaqədar ilkin hacmin dəyişməsini təyin edək. Hesablama üçün ilkin verilənlərdən əlavə mayenin hacmi elastik genişlənmə əmsali $\beta_b = 4.55 \cdot 10^{-5} \text{ 1/MPa}$; yataq süxurunun hacmi elastik genişlənmə əmsali, $\beta_y = 1.55 \cdot 10^{-5} \text{ 1/MPa}$; qazın çıxarılma vaxtı (mövsümün qaz istehlakı üçün) $t = 210$ gün götürürül.

Bütün qaz hacminin anbardan çıxarılması anında depressiya qifinin (ağızlıq) radiusunu təyin edək:

$$R = \sqrt{4ht + R_0^2},$$

burada h - elektrikkeçirmə əmsalıdır.

$$h = \frac{k}{m \left(\beta_{su} + \frac{1}{m} \beta_{yat} \right) \mu_{su}} = \frac{0.5 \cdot 1.02 \cdot 10^{-12}}{0.2 \left(4.55 + \frac{1}{0.2} \cdot 1.55 \right) 10^{-9} \frac{0.01 \cdot 10^4}{981 \cdot 1000}} = 2.03 \text{ m}^2/\text{s}$$

$$R = \sqrt{4 \cdot 2.03 \cdot 210 \cdot 0.864 \cdot 10^5 + 4 \cdot 10^6} = 12.3 \cdot 10^3 \text{ m}$$

Həmin anda anbardakı orta təzyiqi p təyin edək:

$$\xi^2 + \left(\frac{1}{A} - 1 \right) \xi - \frac{1 - \varphi(t)}{A} = 0,$$

$$A = \frac{\pi R_0^2 h}{\Omega_0 m} \left(\frac{R^2}{R_0^2} - 1 \right) P_q \left(\beta_{su} + \frac{1}{m} \beta_{yat} \right) =$$

$$= \frac{3.14 \cdot 4 \cdot 10^6 \cdot 20}{6.35 \cdot 10^6} \left(\frac{\frac{151}{4} - 1}{2 \cdot 2.3 \cdot 0.789} - 1 \right) =$$

$$= 95.945 \cdot 12.3 \cdot 10^{-5} = 0.84$$

Aylar	$t_s - t_i = \Delta t, \text{gün}$	$Q, 10^6 \text{ m}^3$	$\Omega_q, 10^6 \text{ m}^3$	$Q_s, 10^6 \text{ m}^3$	P_s, MPa	Z, m	$\Delta p_s, \text{MPa}$	$q_k, \text{m}^3/\text{gün}$	$\Delta \Omega, 10^6 \text{ m}^3$	$\Omega_q, 10^6 \text{ m}^3$
Oktyabr	30-0=30	50.2	6.323	8.835	0.0035	0.759	1790	0.027	6.323	
Noyabr	60-30=30	121.6	6.25	0.780	0.1	1.794	4230	0.09	6.23	
Dekabr	90-60=30	214	6.08	0.649	0.26	3.102	7320	0.173	6.06	
Yanvar	120-90=30	286	5.8	0.557	0.60	4.019	9500	0.252	5.808	

$$\varphi(t) = \frac{Q_{su} p_{st}}{p_q \Omega_0} = \frac{250 \cdot 10^6 \cdot 1}{95.945 \cdot 6.35 \cdot 10^6} = 0.41$$

A və $\varphi(t)$ əmsallarının qiymətlərini kvadrat tərkidə yerinə qoysaq:

$$\xi^2 + \left(\frac{1}{0.84} - 1 \right) \xi - \frac{1 - 0.41}{0.84} = 0$$

alınar $\xi = 0.75$; $p = p_q \xi = 95.945 \cdot 0.75 = 7.18 \text{ MPa}$.

Anbarın ilkin hacminin dəyişməsini təyin edək:

$$V = \frac{1 - \varphi(t)}{\xi} = \frac{1 - 0.41}{0.75} = 0.79$$

$$\Omega_q = \Omega_0 V = 6.35 \cdot 10^6 \cdot 0.79 = 5.01 \cdot 10^6 \text{ m}^3$$

$$Z = 12.9 \text{ m}, \Omega_q = 5.01 \cdot 10^6 \text{ m}^3 \text{ olanda}$$

$$\Omega_0 = 6.35 \cdot 10^6 \text{ m}^3, Z_0 = 14.45 \text{ m}$$

Anbara daban suyunun hərəkəti

$$\Delta Z = Z_0 - 14.45 = 1.55 \text{ m}$$

Elastik rejimdə anbara qazın çıxarılma tempinin daban suyunun hərəkətinə necə təsir etməsinə nəzər salaq. Bu məqsədlə qazın çıxarılma tempini iki dəfə yüksək götürürük. Əgər çıxaran qazın miqdarını əvvəlki kimi saxlasaqla, onun çıxarılmasına görə vaxt iki dəfə azalar. Bizim baxdığımız

halda $t = 105$ gündür.

Hesablamaları yuxarıda göstərilən ardıcılıqla yerinə yetirdikdə

$$R' = 8.8 \text{ km} = 8.8 \cdot 10^3 \text{ m}, A' = 0.486, \varphi(t) = 0.41, \xi' = 0.69$$

qaz çıxarılmasının sonunda anbara orta təzyiq $p = 6.62 \text{ MPa}$, anbarın ilk hacminin dəyişməsi $V' = 0.856$; $\Omega' = 5.44 \cdot 10^6 \text{ m}^3$; $Z' = 13.45 \text{ m}$ daban suyunun hərəkəti $\Delta Z = 1 \text{ m}$ olar.

Buradan məlum olur ki, qazın çıxarılma tempinin iki dəfə artırılması anbara daban suyunun hərəkətini 1.55 dəfə azaldır.

Aparılan hesablamalar elastik rejimdə qazın çıxarılma tempini artıraqda daban suyu hərəkətinin azalmasını təsdiqləyir. Aparduğumuz hesablamalardan aydın görünür ki, YQA-ların istismarında yataqda su təzyiq sistemlərində daban suyunun hərəkəti cüzidir.

Nöticə

1. Müəyyən edilmişdir ki, seçilmiş anbar üçün hesablamaların verilən üssüllərə aparılması ($p_q = p_q(t)$; $Z = Z(t)$; $\Omega = \Omega(Z)$) daha məqsədəyğundur.

2. Anbara qaz təzyiqinin qazın çıxarılma tempindən asılı olaraq əhəmiyyətli dərəcədə dəyişməsinin qarşısını ala biləcek tədbir və tövsiyələrin hazırlanması vacibdir.

3. Qazın çıxarılma tempinin iki dəfə artırılması ilə, onun daban suyunun hərəkətinə (suyun səviyyəsinin qalxmasına) təsir etdiyini təsdiq edən hesablamaların aparılması daha məqsədəyğundur.

Ədəbiyyat siyahısı

- Smirnov A.S., Shirkovskiy A.I. Dobyča i transport gaza. – M.: Gostoptekhnizdat, 2002, 150 c.
- Staskevich N.L. Ratsionalnye sistemy gazosнabzheniya gorodov: sb. Voprosy gazosнabzheniya gorodov. – M.: Gostoptekhnizdat, 2008, 235 c.
- Shirkovskiy A.I. Analiz sushchestvuyushikh reshenii zadachi o prodvizhnenii vody pri razrabotke gazovыh mestorozhdenij // Neft i gaz, 1958, № 3, 250 c.
- Charniy I.A. O prodvizhnenii podoshvennoy vody v gazovye zalezhi kupolnogo tipa // Izvestiya AN SSSR. Otdelenie tehnicheskikh nauk, 1950, № 9, c. 10–15.

References

- Smirnov A.S., Shirkovskiy A.I. Dobycha i transport gaza. – M.: Gostoptekhnizdat, 2002, 150 p.
- Staskevich N.L. Ratsionalnye sistemy gazosнabzheniya gorodov. – M.: Gostoptekhnizdat, 2008, 235 p.
- Shirkovskiy A.I. Analiz sushchestvuyushikh reshenii zadachi o prodvizhnenii vody pri razrabotke gazovыh mestorozhdenij // Neft i gaz, 1958, № 3, 250 p.
- Charniy I.A. O prodvizhnenii podoshvennoy vody v gazovye zalezhi kupolnogo tipa // Izvestiya AN SSSR. Otdelenie tehnicheskikh nauk, 1950, № 9, pp. 10–15.